

(Lirik monolog)

Yenə yere, göye sığmır inadım,
Yenə coşub daşır delisov qanlar.
Yenə Xankəndində, Xocavəndimdə..
Qoşa at oynadır sariyla yanlar.

Hələ soyumamış şəhid qanları,
Hələ ayaqdadır şəhid məzarlar.
Sən öz heddini qan dişi canavar,
Yenə qan çanağın başında çatlar...

Səni gətirdilər qoca Qafqaza
Üfunet qoxusun abu-havası.
Gelişin min belə, fəsad getirdi,
Yarandi Qafqazda iblis yuvası.

Qucaq açdı sənə “dindəşlərimiz”,
Atdı ayaq altda dini, Quranı.
Heyif ki, yadına salmadı onlar
Ulu babaları bədnəm Daramı.

Min illər qapımda yallanan yalaq,
Düşmən qapısında quyruq buladın.
Quyruğun qapıda qalanda ancaq
Mənim ayağıma düşüb uladın.

Bu da bir tarixdir, keçib gedəcək...
Yenə diz çökəssən qarşında mənim.
Yenə yalmanassan tülükü sayağı,
Çünki ləyaqətin olmayıb sənin.

Bir əlin təsbəhlili, bir əlin qanlı
Səcdəyə gedirsən: “Allahu-Əkbər”.

Sənin hər oyunun, hər firıldağın
Unutma,daş olub başına düşər.

Vermisən sariyla yanla başbaşa
Mənə “xox” gelirsən her addımbaşı.
Ancaq həqiqəti qanmamışan sən:
Mən TÜRKƏM, başsızın kəsmişəm başın.

Varaqla tarixi bir ayıq başla
Sən gelib ateşle, odla oynamə.
Tomristək qanında boğmuşam səni
Yalandan kükrəyib coşub qaynama...

Sənə haram olsun o din, o Quran,
Gözünə duracaq qıldığın namaz.
Sən yandan şərfsiz,yandan da alçaq,
Yandan da həyəsiz zatsan, utanmaz!!!

Sən hələ bilmirsən kimsən,nəçisən,
Kökündən xəbərsiz xəbis, riyakar.
Səni mən qaldırıb “adam” elədim,
Özündən bixəber gözü, könlü dar.

Virani İrana çevirən mənəm.
Sənə mən vermişəm göz işığını.
Xətal, Nadir şah, Qacar, Səttarxan...
İrana qayıtdıri yaraşığını.

Sən isə İranı etmişən viran,
İndi qalmayıbdi daş üstə daşı.
Getirib çıxardın ocaq başına
Özün tek oğrunu, o quldurbaşı.

...Quran başım üstə, Turan önmədə,
İmanım inamlı qoşlaşılıbdi.
Mənim birliyimi,dönməzlilikimi
Gören dinsizlərin ağı çəşibdi.

Yarib qarənliği gur işığıyla
Əfrasiyab dediyin o Alp Ər Tonqa.
Gəlir boran ilə, gurşad, tufanla
Verməyə yenə də haqqı nahaqqası.

Gəlir bayraqını qaldırsın daha
TÜRAN dediyiniz o məmlekətin.
Bir də tarixlərdə dastana dönmüş
Yenilmez o uca TÜRKÜN qüdrətin.

Tanrı orduşudur Türkün ordusu,
Odur adaletin, haqqın dayağı.
Odur Gündoğandan Gün batanadək
Haqqın qibləgəhi—İslam bayrağı.

Sənəse o bayraqı “bayraq” eyleyib,
Satdırın imanını murdar yanlara.
Dini, “imanını”, “namus”, “arını”
Qurban eləmisən ölü canlara.

Sən İslam bətnində bir qara yara,
Saldın İslami da hörmət, dəyərdən.
İndi üzün yoxdur haqqə baxmağa,
İndi qovulursan, şeytan, her yerdən.

Bağlandı üzünə dost qapıları,
Düşmən qapsında xoş keçər günün.
Gərdiş eyleşən də iblissayağı,

Bəlliidir amalın, bəlliidir yönün.

Nə sağın qalıbdi, nə də ki solun,
Özün öz içində çatlayacaqsan.
Təkce bir yanlardır “köməyin”, “qolun”
Çox çəkməz, yani da anlayacaqsan.

Görəssən nankordur o da sənin tek,
Çünki bir kökdəndir soyun, soydaşın.
Donuzxana etdi İslam məscidin
Sənin öpüşdүүн Vartan qarda

Sənin imanın da, “dinin” də yalan,
Dinin qurgenlerin dinidir bəlkə?...
43 ildir “islam” pərdəsinədə
Sənin tek xaçpərest, saxta bir ölkə.

İndi dəyişibdi zamanın rəngi,
Daha cirilmayan maska qalmayıb.
Sənin tek çöreyi diz üstə olan
Tarixdə elə bir ölkə olmayıb.

...Mənim azadlığım, müstəqilliyim
Sənin də yuxunu qaçırbıç çoxdan.
Bil ki, haqqı üçün çarpışan millət
Səni kül eyleyib salacaq taxtdan.

Özün öz abrina kor olmaqdansa,
Aslan yatağına çöp uzadırsan.
Min dəfə ehletə dəyəsə də basın
Nə abır edirsən, nə usanırsan.

Bir yatmış vulkandır koskoca Turan.
Qalıxb püşkürəndə qiyamət olur.
Sən öz həddini bil, həddini aşan!..
Sonrası...

Sonrası...

Müsibət olur...